

**“Sığorta ödənişinin verilməsi Qaydası”na
1 nömrəli əlavə**

**Orta aylıq əməkhaqqının hesablanması üçün işəgötürən tərəfindən təqdim edilən
MƏLUMAT**

*** Şəxs barədə məlumat:								
fərdi identifikasiya nömrəsi (FİN)								
şəxsin soyadı, adı, atasının adı								
doğum tarixi								
yaşadığı ünvan								
cinsi								
peşəsi, ixtisası								
*** İşəgötürəni barədə məlumat:								
işəgötürənin VÖEN-i								
işçinin bu işəgötürəndə əmək fəaliyyətinin müddəti								
Orta aylıq əməkhaqqının hesablanması üçün nəzərə alınan və alınmayan ödənişlər barədə məlumat:								
	il-ay							
	tam ayı işləmişdir?							
* Nəzərə alınan ödənişlər (məbləğ (manatla):								
faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı								
müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar								

<p>kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı</p>								
<p>uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi:</p>								
<p>səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər</p>								
<p>iş vaxtından artıq iş saatlarının ödənilməsi</p>								
<p>İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə</p>								
<p>işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr</p>								
<p>müvəqqəti əvəzetməyə görə ödəmə</p>								
<p>qanunvericilikdə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənilmədiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda:</p>								
<p>məcburi işburaxma dövrünün ödənilməsi</p>								
<p>əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı</p>								
<p>əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər</p>								
<p>qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı</p>								
<p>*** Nəzərə alınan ödənişlər üzrə cəmi</p>								

*** Nəzərə alınmayan ödənişlər (məbləğ (manatla):**

birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analogi hallarda verilən həvəsləndirici ödənişlər (mükafatlar da daxil olmaqla)								
işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödənişlər								
əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi								
maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər								
ezamiyyətlə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr								
ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacaqın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası								
işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri								
qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər)								
sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri								
başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə, mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi								
istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər								
yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları								
gənc mütəxəssislərə ali və yaxud orta-ixtisas təhsili müəssisəsini bitirdikdən sonra verilən məzuniyyət zamanı müəssisə, idarə və təşkilatların hesabına ödənilən müavinətlər								

mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr								
istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya								
*** Nəzərə alınmayan ödənişlər üzrə cəmi								
*** İcmal göstəricilər:								
Göstərilən dövrdə tam işlədiyi ayların sayı								
Tam işlədiyi aylarda nəzərə alınan ödənişlərin cəmi								
*** Təsdiq edilmə:								
Səlahiyyətli şəxsin soyadı, adı və atasının adı								
Səlahiyyətli şəxsin vəzifəsi								
Təsdiqlənmə vaxtı								

* Təqdim edilməsi mütləq tələb edilən məlumatlar

*** Sistem tərəfindən avtomatik müəyyən edilən məlumatlar

**“Sığorta ödənişinin verilməsi Qaydası”na
2 nömrəli əlavə**

**Sığorta ödənişinin təyin edilməsinə dair
MƏLUMAT**

Sığorta ödənişi təyin olunan şəxs barədə məlumat:	
şəxsin soyadı, adı, atasının adı	
fərdi identifikasiya nömrəsi (FİN)	
doğum tarixi	
qeydiyyatda olduğu ünvan	
yaşadığı ünvan	
cinsi	
işsiz qeydiyyat nömrəsi	
Sığorta ödənişinin təyini barədə məlumat:	
qərarın tarixi	gün, ay, il
aylıq məbləğ	
o cümlədən:	
əsas məbləğ	
əlavə məbləğ	
minimum sığorta ödənişi	
verilmə müddəti:	
ilk 2 təqvim ayı üçün	

3-4-cü təqvim ayları üçün

5-6-cı təqvim ayları üçün

Qeyd.

1. Sığorta ödənişini almaq üçün 10 (on) iş günü müddətində _____ bankın _____ filialına şəxsiyyətinizi təsdiq edən sənədlə birgə müraciət etməyiniz tələb olunur.

2. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyatı alındığı aydan sonrakı hər ayda bir dəfə fərdi məşğulluq proqramının icrası barədə hesabatın təqdim edilməsi şərti ilə ödənilir. Fərdi məşğulluq proqramının icrasının təmin edilməsi və bu barədə hesabatın təqdim edilməsi məqsədi ilə 5 gün müddətində yaşayış ünvanı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına müraciət edərək, fərdi məşğulluq proqramınızı şəxsən götürməyiniz tələb olunur.

3. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, bu barədə 10 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına məlumat verilməlidir.

**“Sığorta ödənişinin verilməsi Qaydası”na
3 nömrəli əlavə**

Soyadı, adı, atasının adı (FIN) Sizə (gün, ay, il) tarixdən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Sığorta ödənişinin məbləği və verilmə qaydası sizin şəxsi elektron kabinetinizdə yerləşdirilmişdir.

**“Sığorta ödənişinin verilməsi Qaydası”na
4 nömrəli əlavə**

**Sığorta ödənişinin təyin edilməsindən imtina barədə
MƏLUMAT**

Şəxsin:	
soyadı, adı, atasının adı	
fərdi identifikasiya nömrəsi (FİN)	
doğum tarixi	
qeydiyyatda olduğu ünvan	
yaşadığı ünvan	
cinsi	
işsiz qeydiyyat nömrəsi	
Sığorta ödənişinin təyin edilməsindən imtina barədə məlumat:	
qərarın tarixi	(gün, ay, il)
İmtinanın səbəbləri:	
səbəb 1	
səbəb 2	
səbəb 3	

**“Sığorta  d nişinin verilm si Qaydası”na
5 n mr li  lav **

Soyadı, adı, atasının adı (FIN) Siz  (g n, ay, il) tarixd n iřsizlikd n sıęorta  d niři t yin edilm sind n imtina edilmiřdir. Sıęorta  d nişinin t yin edilm sind n imtina s b bləri sizin ř xsi elektron kabinetinizd  yerl řdirilmiřdir.

**“Sığorta ödənişinin verilməsi Qaydası”na
6 nömrəli əlavə**

**Sığorta ödənişinin verilməsinin dayandırılması barədə
MƏLUMAT**

Şəxsin:	
soyadı, adı, atasının adı	
fərdi identifikasiya nömrəsi (FİN)	
doğum tarixi	
qeydiyyatda olduğu ünvan	
yaşadığı ünvan	
cinsi	
işsiz qeydiyyat nömrəsi	
Sığorta ödənişinin verilməsinin dayandırılması barədə məlumat:	
qərarın tarixi	(gün, ay, il)
dayandırılmanın səbəbləri:	
səbəb 1	
səbəb 2	
səbəb 3	

**“Sığorta  d nişinin verilm si Qaydası”na
7 n mr li  lav **

Soyadı, adı, atasının adı (FIN) Siz  (g n, ay, il) tarixd n iřsizlikd n sıęorta  d nişinin verilm si dayandırılır. Sıęorta  d nişinin verilm sinin dayandırılmasının s b bl ri sizin ř xi elektron kabinetinizd  yerleşdirilmiřdir.